

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası

QƏRARI

№ 47/4

Bakı şəhəri

21 dekabr 2017-ci il

“Girov vəsaitinin geri alınmasına dair rəyin forması”nın təsdiq edilməsi barədə

“Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 25 aprel tarixli 649-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin [2017-ci il 18 may tarixli 1415 nömrəli](#) Fərmanının 3.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 10 mart tarixli 828 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsi”nin 5.3.2-ci yarımbəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurası

Q Ə R A R A A L I R:

1. “Girov vəsaitinin geri alınmasına dair rəyin forması” təsdiq edilsin (əlavə olunur).
2. Baş icraçı direktora (İbrahim Alışov) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

Direktorlar Şurasının sədri

Rüfət Aslanlı

Azərbaycan Respublikasının
Maliyyə Bazarlarına Nəzarət Palatasının
Direktorlar Şurasının "21" "dekabr" 2017-ci il
tarixli 47/4 nömrəli qərarı ilə təsdiq edilmişdir.

Girov vəsaitinin geri alınmasına dair rəyin forması

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası
Girov vəsaitinin geri alınmasına dair

R Ə Y

№ _____

" ____ " _____ 20__ - __ il

(valyuta mübadiləsi fəaliyyətinə lisenziya (lisenziyanın əlavəsini) almış hüquqi şəxsin tam adı/fərdi sahibkarın soyadı, adı, atasının adı)

valyuta mübadiləsi fəaliyyətinə verilmiş _____
(lisenziyanın (lisenziyanın əlavəsinin) nömrəsi və tarixi)

lisenziyanın (lisenziyanın əlavəsinin) _____
(lisenziyanın (lisenziyanın əlavəsinin) ləğv olunmasının əsası)

əlaqədar ləğv olunmasını nəzərə alaraq
_____ valyuta mübadiləsi fəaliyyətinə
(müvəkkil bankın adı)

lisenziya (lisenziyanın əlavəsi) almış şəxs üçün açılmış hesablarda saxlanılan

_____ (girov vəsaitinin məbləği (yazı və rəqəm ilə) və valyutası)

məbləğində girov vəsaitinin geri alınmasına etiraz edilmir.

*İdarə Heyətinin sədri*¹

M.Y.

(imza)

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. [20 dekabr 2018-ci il tarixli 18051000017 nömrəli](#) Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Qərarı

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

¹ [20 dekabr 2018-ci il tarixli 18051000017 nömrəli](#) Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Qərarı ilə "Girov vəsaitinin geri alınmasına dair rəyin forması"nda "**Baş icraçı direktor**" sözləri "**İdarə Heyətinin sədri**" sözləri ilə əvəz edilmişdir.